

# 2d motion dizayn



## yaradıcılığını hərəkətə gətir

2D Motion Dizayn – qrafik elementlərin hərəkətləndirilmiş, animasiya olunmuş formasıdır. Onun köməyi ilə sabit elementlər hərəkətə gətirilir, statik dizayndan dinamik dizayna keçid edilir. Mürəkkəb layihələrdə, reklamlarda ideyanı daha anlaşılqılı hala gətirmək və mesajı daha rahat çatdırmaq üçün hərəkətli qrafika ideal vasitədir.

Animasiya xarakterli filmlərdə, reklam çarxlarında və ya sosial mediada qarşılaşdığımız hər hansı hərəkətli yazı, şəkil və qrafik element Motion Dizayner tərəfindən hazırlanır. Bu səbəbdən motion qrafika son zamanlar aktual sahəyə çevrilib və bir çox sektorda artıq peşəkarlara ehtiyac yaranıb.

## kimlər üçündür?

Code Academy-nin 2D Motion Dizayn tədris proqramında iştirak etmək üçün dizayn sahəsi üzrə ali təhsilli olmaq tələb olunmur.

Öz yaradıcılığını canlandırmaq, işlərini hərəkətləndirmək istəyən qrafik dizayner, veb saytların və mobil tətbiqlərin interfeyslərini həmçinin, loqoları animasiya edib, statik mokaqlara ehtiyac duymadan proyektini daha kreativ şəkildə təqdim edən Veb və UI dizayner, sahəyə yeni başlayan və ya həvəskar olaraq məşğul olub düzgün nəzəriyyə və praktika axtarışında olan az təcrübəli Motion Dizayner bu təhsili ala bilər.

**Yeni dünyaya qapı aç!**

B.e.	Ç.a.	Ç.	C.a.	C.	Ş.	B.
10 həftə	<b>həftə içi səhər</b>	—————	9:00 – 12:45	LAB	15 həftə	<b>həftə sonu səhər</b> 10:00 – 14:45
10 həftə	<b>həftə içi günorta</b>	—————	14:00 – 17:45	<b>əlavə məşğələ saatları</b>	15 həftə	<b>həftə sonu günorta</b> 15:30 – 20:15
13 həftə	<b>həftə içi axşam</b>	—————	19:00 – 21:45			

## #MotionBurada



### tədris proqramı

Toplam 150 saat davam edən 2D Motion Dizayn tədris proqramında öyrəniləcəklər:

- Interface, Transform, Render
- Working with Adobe Illustrator & Photoshop files
- Shape Layers, Masks, Bounce and Overshoot
- Shape Modifiers
- Keyframes, Easing, Graph editor
- Effects & Stylization
- Loop animation
- Text and lettering animation
- Logo animation
- Character animation, Walk & Run cycle
- Fake 3D, Expressions
- Storyboarding

### iş yerləri

2D Motion Dizayn tədris proqramından məzun olanların real sektorda işləyəcəkləri sahələr:

- Web və UI dizayn sektoru
- Film sektoru
- Reklam agentlikləri
- Televiziya sektoru
- Biznes şirkətləri
- Media şirkətləri

### tədrisi bitirən tələbələrin əldə edəcəkləri bacarıqlar

- Lettering və tipografika animasiyası
- 2D Animasiya bacarıqları
- Animasiyalı infoqrafika və təqdimatların hazırlanması
- UI və Web elementlərinin animasiyası
- Adobe After Effects proqramında sərbəst işləmək
- GIF və təkrarlanan animasiyaların hazırlanması
- Sosial Media posterlərinin animasiyası
- Storyboarding, Layihələndirmə



Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan və bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlıq edən tədris müəssisəsidir. Təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Bu məqsədlə yola çıxan Code Academy Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafı üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir. Qısaca, **#GələcəkBurada**

Nizami küçəsi, 203B  
AF Business House, 2-ci mərtəbə  
Mobil: +99450 444 2633  
Whatsapp: +99450 444 2633  
Tel: +99412 555 2525  
info@code.edu.az  
code.edu.az